

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

“MƏQSƏDİMİZ DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNƏ UYGUN OLARAQ İNKLÜZİV, TƏHLÜKƏSİZ, DÖZÜMLÜ VƏ DAYANIQLI ŞƏHƏR VƏ KƏNDLƏRİN İNŞASIDIR”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək nəminə şəhərlərimizi dəyişdirək” mövzusunda işini davam etdirən 11-ci sessiyasında videoformatda çıxışında deyib. Dövlət başçısı bildirib:

- Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiya sonrası sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.



“2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə sözlərimizi

istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq.

Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə şəhifəsini çevirmək, münasibətləri normalaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnənirik ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.

Hazırda Azərbaycan müasir tarixin ən müəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minlərlədən təmizlənmə ilə başlayır. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata

keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.

Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.

Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vahid təşkil edəcək.

Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusuna da və buna hazır olduğunu bildirib.

"İndi Şuşa şəhərində mindən çox insan yerləşib" Laçın Beynəlxalq Hava Limanı saatda 200 səfərinə xidmət edəcək



Bunu Kəlbəcərdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

O, deyib: “Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat quruq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Mənə verilən məlumata görə, indi Şuşa şəhərində

mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağlı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir”.

“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası işə salınıb

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak edib.

Bildirilib ki, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panneləri və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq yarımstansiya da inşa edilib.



İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısına bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının

sahəsi 5000 kvadratkimetrdir və saatda 200 səfərinə xidmət edə biləcək.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcəyə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

“İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.

Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə

də tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

“Şuşa İli”nə həsr olunmuş grant müsabiqəsinin nəticələri Şuşada elan edilib



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini Şuşa şəhərində elan edib.

Şuşada təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Şuşa şəhəri Dövlət Qorluğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin məsul əməkdaşları, QHT-lər,

media nümayəndələri və bloggerlər iştirak ediblər.

Tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin mərhələləri barədə məlumat verib. O, layihələrin icrası zamanı qalib gələn təşkilatların fəaliyyətlərinin idarə edilməsinin daim diqqət mərkəzində saxlanılacağını bildirib. Sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hö-

kumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib. Sonda qalib olan təşkilatların adları və qrant məbləğləri açıqlanıb. Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Çox sevindirici haldır ki, Azərbaycan İqtisadçılar İttifaqı da bu müsabiqənin qalibləri sırasındadır.

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub


Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunub. Qanun layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində müəyyən edilir.

Dəyişikliklərlə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri mədəxil mənbələri şəhər və rayonlar üzrə gəlirlər 11 740 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 1 070 116 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 10 589 324 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 39 940 000,0 manat məbləğində müəyyənləşdirilir. Qanun layihəsi 2022-ci il iyulun 1-dən qüvvəyə minir.



Qadın sahibkarlara və gənclərə verilmiş güzəştli kreditlərin sayı artıb



Cari ilin yanvar-may ayları ərzində sahibkarlıq subyektlərinin 1226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24,9 milyon manat təşkil

edib. Keçən il olduğu kimi, 2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. 2022-ci ilin ötən dövründə güzəştli kreditlərin layihə sayı üzrə 99,9 faizi, kreditin məbləği üzrə isə 95,4 faizi KOB subyektlərinin payına düşür.

Bu il qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may ayları ərzində 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, eyni göstərici 2022-ci ilin müvafiq dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb



Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Guiseppe Marionun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkətlə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Nazir Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, “yaşıl enerji” layihələri və “yaşıl elektrik” ixracı planları haqqında danışib. Ölkəmizdə təbii qazın elektrik enerjisi istehsalı ilə enerji resurslarının şaxələndirilməsi istiqamətində vacib rolunu qoruduğu bildirilib. Qeyd edilən bütün sahələrdə özəl şirkətlərlə əməkdaşlığın prioritet istiqamətlərdən olduğu vurğulanıb. Baş icraçı direktor Cuzeppe Marino isə şirkətin fəaliyyəti, başa çatdırılmış global layihələri və son illərdə əldə edilmiş uğurları haqqında məlumat verib, əhəmiyyətli elektrik stansiyaların qurğu və avadanlıqlarının təbii qazla yanaşı, hidrogen istifadəsi üzrə modifikasiyası istiqamətində nailiyyətləri barəsində danışıb.

Azərbaycan məhsulları Seulda beynəlxalq sərgidə təqdim olunub



İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Koreyada ki səfirliyinin birgə dəstəyi ilə yerli məhsullarımız Seulda keçirilən “Import Goods Fair 2022” beynəlxalq sərgisində təqdim olunub. AZPROMO-dan bildirilib ki, sərgidə iştirak edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndələri yerli şirkətlərlə Azərbaycan məhsullarının Koreyada daha çox tanınması və ticarət əlaqələrinin artırılması məqsədilə bir sıra görüşlər keçirib, ölkəmizin ixrac potensialı məhsulları barədə məlumat veriblər.

Zəngəzur dəhlizi nəqliyyat daşınmalarında əvəzsiz rol oynayacaq

Bu barədə Özbəkistan Respublikası Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəis müavini iyunun 28-də “Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri” mövzusunda keçirilən vebinarda bildirib. Onun sözlərinə görə, pande-

miya şəraitinə baxmayaraq, ölkələrimiz arasında əlaqələr, xüsusilə ticari daşınmalar davam etdirilib. Təyyarə ilə daşınmaların əhəmiyyətindən danışan M.Mirpulatov bildirib ki, cari ildə Azərbaycandan təyyarə ilə 5 min sərnişin daşınıb.

30 iyun - 6 iyul 2022-ci il

Belçikanın nağıllar şəhəri Brüggədə alma muzeyinə gətdim. Ekskursiyaçı briyalyntı cıladıldıqca tərəflərinin çoxaldığını və qiymətinin yüksəldiyini dedi. Nadir daşın ən böyük tərəfinin isə üzünə birləşən hissəsinin olduğunu bildirdi. Mən bu qiymətli daşın quruluşuna baxdıqda gözimdə akademik Ziyad Səmədzadənin fəaliyyəti canlandı. İqtisadçı alim, müəllim, natiq, dövlət xadimi, bəstəkar, tarzan, rəqqas, xanənda, futbolçu və s. tərəflər bir şəxsiyyətdə ahişə şəkildə cəmlənib. Amma bir tərəf var ki, digərlərindən daha böyükdür - o da xalqa bağlılıqdır. Bu bağlılıq onun bütün fəaliyyətinə sirayət edib. Avstriya iqtisad məktəbinin görkəmli nümayəndəsi Lüdvig Fon Fizes deyir: "Görəsən, iqtisadiyyatın əsas sualı nadır? Əvvəllər insanlar düşünüb ki, əsas sual belədir - görəsən, Allah bızdan nə istəyir? Sonra düşünməblər, əsas sual budur ki, görəsən, dövlət bızdan nə istəyir? Daha sonra düşünməblər, əsas sual budur - görəsən, insanlar bızdan nə istəyir?"

Düşünürəm ki, daha doğru olan yol Allahın, dövlətin və insanın istədiyinə uyğun iqtisadiyyat qurmaqdır. Ziyad məəllimin tədqiqatları bu cürdür, ona görə də uğurludur.

Bələ bir deyim var: "Dahilik 1% istedaddır, 99% zəhmətdir". Akademik, məşallah, daim işləyir. Məsləhəti zəngin, təcrübəyə, tarixə söykənəndir. Xalq sevgisinin bir nümunəsi bayramlarda telefonuna aramsız zənglərin gəlməsidir. Ümid yeridir, insanların üzündə işıq olur onunla görüşəndə. Fənomen hafizəsi keçmiş müttəfiq respublikalarının məlumatları ilə yanaşı, tanışların telefon nömrələrini, loto kartlarını əzbər bilməsinə imkan verib. Böyüklə böyük, kiçiklə kiçikdir. Barmaqlarını şaqqıldatması balacalarda hədsiz təəccüb və maraq oyadır.

Ziyad Səmədzadə yaradıcılığı çox zəngin, rəngarəng, dərinidir. Görkəmli alim bir qisim əsərinin insan amilini öyrədən, çəkərək, ömək məhsuldarlığı, məhsuldar qüvvələr, məşğulluq məsələlərinin araşdırılmasına həsr edib. Akademik dövlət amilini vətəndaşlara, ictimai istehsalın strukturuna və səmərəliliyin, iqtisadi inkişaf, milli gəlir, elmi-texniki tərəqqi, əsas fondların, köməkçi istehsalın səmərəliliy məsələsinin fundamental tədqiqi ilə

məşğul olub. Azərbaycan regionlarının iqtisadi inkişafı haqqında təhlillərini o, "Bakının sosial-iqtisadi inkişafı", "Dağlıq Şirvan", "Ölkənin 2-ci subtropik rayonu", "Kəlbəcər-Laçın", "Xaçmaz" kimi tədqiqatlarında ifadə edib. Əsərlərində Azərbaycan kəndinə hədsiz məhəbbəti əksini tapır.

Ziyad müəllimin fəaliyyətinin bir səciyyəvi xüsusiyyəti də onun daim zamanın çağırışlarına cavab hazırlaması, çətin suallara çözüm tapması, cəsarətlə tələyəklü məsələlərlə bağlı mövqə bildirməsidir.

Milli maraqlar, iqtisadi təhlükəsizlik çərçivəsində "Azərbaycan SSR-in iqtisadi müstəqilliyi", "Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid və iqtisadi inkişaf modelləri", "Azərbaycanın sosial-iqtisadi inkişafının konsepsiyası", milli dövlətiliyin bərqərarının iqtisadi əsaslarının yaradılması və möhkəmləndirilməsi, Azərbaycan iqtisadiyyatının 70-ci illər və müstəqilliyin keçid dövrünün geniş təhlili "Böyük yolun mərhələləri" adlı fundamental əsərində verilmişdir.

"Dağlıq Qarabağ: namalum həqiqətlər" (Azərbaycan və rus dillərində) kitablarında isə Ziyad Səmədzadə bu bölgənin iqtisadi göstəricilərinin Naxçıvan MR, orta Azərbaycan SSR, orta Ermənistan SSR, orta SSRİ göstəricilərinə daha yüksək olduğunu əsas götürərək, problemin iqtisadi kökünün olmamasını sübut edir. Beləliklə, ermənilər ciddi arqumentdən məhrum olur. Alimin tədqiqatlarında İkinci Dünya müharibəsi dövründə hərbi iqtisadiyyat məsələləri geniş tədqiq edilir. Ziyad müəllim **"Bakı nefti olmasaydı, alman faşizmi üzərində qələbə mümkün olmayacaqdı", "Azərbaycan Böyük Vətən müharibəsi illərində", "Bakı nefti qələbənin açarıdır"**, neft ixrac kəmərləri mövzusunı araşdıraraq, Bakı neftinin, neftçilərimizin zəngin tarixi və ənənələrini oxucuya yeni rəksdə təqdim edir.

İqtisadi nəzəriyyə, siyasətlə iqtisadiyyatın vəhdəti, davamlı inkişaf, idarəetmə məsələlərinə önəm verən alim, evni

zamanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, dövlət-özlə sektor əməkdaşlığı, sahəlikarlıq, marketing, xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti məsələlərini sistemli təhlil edərək, müvafiq tövsiyələri də diqqətə çatdırır. O, keyfiyyətli həyat, ac dünya, tox dünya, ərzaq təhlükəsizliyi məsələlərini təhlil edərək, vacib sosial-iqtisadi problemlərin həlli ilə məşğul olur. İqtisadi islahatların gerçəkləşməsində maliyyə məsələlərinə xüsusi yer ayıran akademik maliyyə bazarı, banklar, nağdsız ödənişlər, mühasibat uçotu, vençur kapitalı, inflyasiya, vergi, dövlət borcu, büdcə, audit kimi institut və alətləri inkişafda işiqəmləndirir, problemlərini diqqətdə saxlayır.

Qədim İpək Yolunu vətənimiz üçün daimi kapital adlandırان akademik bu mövzuya dəfələrlə toxunmağı vacib sayır. İqtisadi məntiq onu bu yolum başlanğıcına - Səmaaltı ölkəyə aparır. **“Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi”, “Çin qlobal dünya iqtisadiyyatında”, “Sarı əjdaha oynayı”** bu fenomenin sirlərini açan əsərlərdəndir. Azərbaycanın xarici iqtisadi əlaqələrini arasdırان akademik Azərbaycan-Rusiya iqtisadi əlaqələri, **“Avstriya: mədəni ənənələr və iqtisadi tərəqqi”**, İordaniya, Belarus, türk dünyası mövzularına müraciət edərək, **“dostluq inkişafın əsasları”**, deyir. BVF-nin fəaliyyətinə təngidi yanaşan alim, ÜTT-yə qoşulmanın perspektivləri, milli maraqlar baxımından transmilli korporasiyaların fəaliyyətinin diqqətdə saxlayaraq, bütün bu məsələləri milli maraqlar çərçivəsində baxmağı zəruri sayır.

“Azərbaycan XXI əsrin astanasında” adı ilə tədqiqatçıların əsərlərini birləşdirərək, akademik gələcəyə baxır. Milli dövlətimizin iqtisadi inqisamətləri bərədə fikirlərinin bölüşmək üçün “Ümum-başəri problemlər və Azərbaycan” probleminin təhlil edir. Təhsilni təkkə iqtisadiyyat üçün deyil, bütünlükdə milli inkişaf üçün zəruri sayan akademik sahəvi məsələləri də araşdırır, dünyada bənəzi olmayan **“Böyük İqtisadi Ensiklope-**



diya"nı yaradır, Deni Didro demişkən, dünyanın hər tərəfinə səpələnmiş bilikləri toplayır, onları sistemləşdirir, yeni nəsillərin ixtiyarına verir.

Ziyad müəllim Azərbaycanın görkəmli şəxsiyyətlərinə sayğısını qələmi ilə ifadə edərək, Azərbaycanın görkəmli iqtisadçı alimləri Bəhmən Axundov, Həsən Dadaşov, Əliqulu Fərcəvov elmi xidmətlərini yüksək qiymətləndirir, "Elm fenomeni - Azad Mirzəcanzadə haqqında yazır. "İqtisadi tərəqqiyyə həsr edilən ömürlər" adlı abidəsində vətənlilərinin fəaliyyətini təhlil edir, Hacı Zeynalabdin Tağıyev haqqında yazıda görkəmli məsənəti vəsf edərək, sahibkarlığın sosial məsuliyyətini önə çəkir.

BMT-nin iqtisadi müşaviri, Beynəlxalq İqtisadiyyat İttifaqının vitse-prezidenti olması Ziyad Səmədzadəyə həm dünyəvi problemlərin həlli ilə məşğul olmaq, həm də beynəlxalq aləmdə Azərbaycanın amilinin yüksəlməsinə xidmət etmək imkanı verir və bu şəraitdən o, məharətlə istifadə edir. Yaratdığı "İqtisadiyyat" qəzeti bu dərin elmin sirlərini öyrətmək, Azərbaycan iqtisadiyyatının real mənzərəsini göstərmək, əmək qəhrəmanlarını müdafiə üçün tutarlı bir müstəvidir. Akademik keçmiş nəsil iqtisadçılarla gənc iqtisadçılar arasında bir körpüdür.

"Yaşılıq etmək səna layiqidir" fikrinə uyğun olaraq, o, günün tək işi və istisini hər kəsə bəxş edir. Ziyad Səmədzadə hər zaman vətəninə düşünən və onun naminə çalışan görkəmli dövlət xadimidir.

Çoxsaylı televiziya verilişləri qəhrəmanlığı tanımağa və elmindən, dünyagörüşündən bəhrələnməyə imkandır.

Ziyad müəllimin elmi yaradıcılığının tədqiqatçısı, görkəmli iqtisadçı, i.e.n., dosent Xosrov Kərimovu dərin hörmətlə yada salıram. O, deyirdi ki, Ziyad Səmədzadə yaradıcılığı ümumiləşdir-mək çox çətindir. Təqdim etdiyim bu işdə məqalə bir cəhddir.

Səməd Mənsurun "Həpsi rəngdir" şeiri-nə fərsdilli ədəbiyyatın banisi Rüdä-kidən bəhrələnrək, yazdığım bir nə-zirə ilə cəhdimi tamamlayıram:

* * *

Hamı gözlər bu anı, uığısıb məclisü

Qədəm qoymuş xəzriylə gilavardan
mərdü dövrən.

*Bəzənmiş süfrələr, tarla kaman
başlayar hər an,
Fəqət yox, ustadu Ziyad, dostlar
qalmış nigaran.*

* * *

Rüdaki demişkən hökmdarü Samaniyyə
pünhan:

*Ey ay, darıxıb ulduzlar,
gəl ol səmaya tərlan!
Bu an açılar qapılar,
sona yetər hicran,
Ey Arif, bu hislər nədür?
Əlbətdəki rəngüdür!*

Azərbaycan İqtisadçılar İttifaqının
sədr müavini,
Beynəlxalq Menecment
Akademiyaşının müxbir üzvü,
ADIU-nun dosenti, i.f.d.,
Elşad Ziyad oğlu Səmədzadə

*Bu məqalə akademik
ZİYAD SƏMƏDZADƏNİN 80 illik
yubileyinə həsr olunmuş
"Dayanıqlı inkişafın yeni keyfiyyət
mərhələsi" mövzusunda beynəlxalq
elmi-praktik konfransın materialla-
rında öz əksini tapmışdır.*

“Azərbaycan iqtisadiyyatı 100 ildə” kitabı Gəncədə



AMEA-nın Gəncə bölməsində Azərbaycan Milli Elmlər Akademiyasının akademikmi Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" kitabının təqdimat mərasimi keçirilib. Müəlliflə keçirilən görüşə elmi ictimaiyyətin nümayəndələri qatılıblar. AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev giriş sözü ilə çıxış edərək, ölkəmizin tanınmış ziyalısını salamlayıb, onun müəllifi olduğu beşcildliyi Azərbaycan iqtisad elminə böyük töhfə kimi dəyərləndirib. O, həmçinin kitabın iqtisadi biliklər mənbəyi kimi iqtisadçı alimlər, tələbələr, tədqiqatçılar üçün faydalı olduğuna diqqət çəkib. UNEC-in professoru, iqtisad elmləri doktoru Məhşir Əhmədov bu toplusun ölkəmizin müasir iqtisadi həyatına öz izi olan Ziyad Səmədzadənin bu yöndə yarıməsrlilik fəaliyyəti və fundamental elmi araşdırmalarının məhsulu kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrü barədə fundamental araşdırmaları və analitik yanaşmanı əks etdirən bu nəşrdə respublikamızın hətərfəlli inkişaf modelinin elmi nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Ümumən 3000-dən çox sahifəni əhatə edən bu topluda 1000-dən artıq mənbəyə istinad olunub, 400-dən artıq cədvəl və qrafik yer alıb. Azərbaycan Dövlət Aqrar Uni-

versitetinin kafedra müdiri, professor Məhərrəm Hüseynov akademik Ziyad Səmədzadənin səmərəli və məhsuldar elmi və ictimai fəaliyyəti haqda söhbət açıb. O qeyd edib ki, bu görkəmli alim 500-dən çox elmi əsəri müəllifdir. Onun dünya ölkələrinin, xüsusilə Çin inqisaf yolu, neft iqtisadiyyatının xüsusiyyətləri və digər mövzularda analitik əsərləri var. Çıxış edən Məhərrəm Hüseynov, həmçinin bölgələrdə müdafiə şüurlarının yaranmasının məqsədi Ziyad Səmədzadənin təşəbbüsü ilə olduğunu da vurğulayıb. Azərbaycan Texnologiya Universitetinin "Marketing" kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nüşabə Hacıyeva, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri professor Müşviq Atakişiyev, Milli Aviasiya Akademiyasının "Hüquqsünaslıq" kafedrasının müdiri, hüquq elmləri doktoru İbrahim Quliyev, Gəncə Dövlət Universitetinin "Turizm və menecment" kafedrasının professor əvəzi, iqtisad elmləri doktoru Arzu Həsənov, həmin kafedranın müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əli Allahverdiyev öz çıxışlarında Ziyad Səmədzadəni müasir iqtisad elminin konseptual əsaslarının yaradıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini dövlətimizin iqtisadi əsaslarının möhkəmlənməsinə xidmət kimi dəyərləndiriblər.

Həmçinin, qeyd edilib ki, müəllif kitabın 5-ci cildini Qarabağ möv-

zusunə həsr edib. Bu cilddə 19-cu əsrdən başlayaraq indiyədək Azərbaycan ərazisində gedən proseslər, bu dövrdə Azərbaycanın üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı, nəhayət 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin rolu tarixi kontekstdə nəzərdən keçirilib.


Kitabın müəllifi akademik Ziyad Səmədzadə xüsusində bildirib ki, kitabın yaranmasına səbəbi ulu öndər Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-nın üzvlüyü ilə görüşündə Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndirdiyi fikirlər, təklif və tövsiyələri olub. "2001-ci ildə dövlət müstəqilliyimizin 10 illiyinə həsr olunmuş mərasimə ümummilli liderimiz Zəfər qadını bir daha bu məsələyə cəlb etmişdir. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərək ulu öndər Heydər Əliyevin 20-ci əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müəracət, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçməsinə şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın şaxələndirilməsi, tərazılı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafda demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi bərdə tələyüklü əhəmiyyət kəsb edən baxışlar, tövsiyələri, qarşıya qoyduğu ən vacib məqsəd və vəzifələri metodoloji baza kimi götürülmüş", - deyər akademik Ziyad Səmədzadə qeyd edib. Kitabın ana xəttinin 3 fundamental prinsipə - milli maraqlar, iqtisadi təhlil və cəmiyyətin inkişafına söykəndiyini bildiren akademik "bu materiallar Azərbaycanın gələcəyi üçündür", - deyər vurğulayıb.

“Tikintinin iqtisadiyyatı və menecment” elmi
praktiki jurnalının 1-ci nömrəsi çapdan çıxıb

Bu günlərdə "Tikintinin iqtisadiyyatı və menecment" elmi praktiki jurnalının 2022-ci il üzrə 1-ci (18-ci) nömrəsi çapdan çıxmışdır. Təsisçisi Azərbaycan Memarlıq və İnşaat Universiteti olan bu jurnalın baş redaktoru iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov, baş redaktorun müavini i.e.n., dosent Ələsgər Əliyev, məsul katibi baş müəllim Lələ Ələkbərovaadır.

Buraxılış görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Əliabadə oğlu Səmədzadənin yubileyinə həsr olunub.

Jurnal "Ziyad Səmədzadə - yarım əsrdə Azərbaycan iqtisadiyyatına orijinal yanaşma" adlı məqalə ilə başlayır. Sonra Beynəlxalq İqtisadçılar İttifaqının prezidenti, iqtisad elmləri doktoru, professor Qavrilli Popov və Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leonid Abalkinin, texnika elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, Sialkovski adına Kosmonavtika Akademiyasının akademiki Nikolay Konstantinoviç Baybakovun, Belarus Elmlər Akademiyasının prezidenti



Mixail Vladimiroviç Myasnikoviçin, Gürcüstan EA-nın müxbiri olduğu, professor Vladimir Papaşyanın, Azərbaycanın Qafqazın İnkişafının Strateji Araşdırmaları İnstitutunun direktoru Eldar İsmayılovun, akademikləri - Asəf Nadirovun, Budaq Budaqovun və Fuad Qasımzadənin Ziyad Səmədzadə haqqında fikirləri verilir.

Jurnalda həmçinin, i.e.d., Azərbaycan Respublikası İqtisadi İşlətlərin Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru V.Qasımlının, i.e.d., pro-

essor, Azərbaycan Dövlət İqtisad
Universiteti, "Enerji iqtisadiyyatı"
markazı"nın rəhbəri E.M.Hacıza-
dənin, i.e.d., professor, AMEA-nın
müxbir üzvü Ə.X.Nuriyev və
i.e.d., professor, ADİU-nun "İq-
tisadiyyatın tənzimlənməsi" ka-
fedrasının müdiri M.A.Əhmədov-
dan, AMEA-nın müxbir üzvü,
professor A.F.Musayevin, i.e.d.,
professor, Azərbaycan Respubli-
kəsi Auditorlar Palatasının sədri
V.T.Novruzovun, Azərbaycan Mə-
marlıq və İnşaat Universitetinin
professoru M.A.Məmmədov və
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin dissertantı, i.ü.f.d.
İ.N.Məmmədovun və başqaları-
nın məqalələri yer almışdır.

Qeyd edək ki, "Tikintinin iqtisadiyyatı və menecment" elmi-praktiki jurnalı Azərbaycan və xarici ölkələrin iqtisadiyyatının sahələrini prioritet istiqamətləri üzrə aparılan tədqiqat işləri, alınan nəticələr haqqında elmi məqalələri, məlumatları saha üzrə tədqiqatçılara, mütəxəssislərə, professor-müəllim heyətinə, magistrlərə təqdim etmək məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının qərarı ilə təsis edilmişdir. Jurnal illə 4 dəfə nəşr edilir. Jurnalda Azərbaycan, rus və ingilis dillərində məqalələr dərc olunur.

“Azərsığorta” şirkətinin son 5 ayda ödədiyi vəsaitlərin həcmi 10 MİLYON MANATI ÖTÜB

100 illərdən çox tarixə malik olan "Azərşığorta" Dövlət Şığorta Şirkəti cari ilin yanvar-may ayları üzrə həyata keçirdiyi şığorta ödənişlərinin həcmi ni açıqlayıb.

Mətbuat katibliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Şirkətin müxtəlif şığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 10 410 339 manat təşkil edib. Qeyd edək ki, hesabat dövründə şığorta ödənişi alan müştərilərin sayında artım müşahidə olunub. Belə ki, cari ilin yanvar

ayı ərzində 1772 müştəriyə sığorta ödənişi verilmişdirsə, may ayında buraq rəqəm 269 nəfər və ya 15,2% artaraq 2041 nəfərə çatıb. Ümumilikdə, cari ilin yanvar may aylarında "Azərsığorta" şirkəti tərəfindən 10311 müştəriyə sığorta ödənişi verilmişdir. Xatırladaq ki, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti Cənub Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb. Hazırda "Azərsığorta" brendi ilə fəaliyyətini uğurla davam etdirən "Azərsığorta" Dövlət Sığorta Şirkəti 36 növdə könnüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir. "Azərsığorta" sığorta yığımımları və sığorta ödənişlərinin həcmində görə bazanın qabaqcıl şirkətlərindəndir.

İNSAN HÜQUQLARININ MÜDAFİƏSİNDƏ MÜSTƏQİL AUDİTİN ROLU

1998-ci il 22 fevral tarixində ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Həmçinin ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.

İnsan hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir. Bu məqsədlə ölkə prezidenti “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” Fərman imzalamış, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Azərbaycan Respublikası bu sahədə əsas beynəlxalq sənədlərə, insan hüquqları ilə bağlı 50-dən çox konvensiyaya qoşulmuşdur.

Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı – İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artıdığını bir daha təsdiqləyir.

Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Auditorlar Palatasının insan hüquqlarının mühafizəsi sahəsində fəaliyyətinin mühüm tərkib hissəsi olan müəyyənçilərin və auditorların hüquqlarının müdafiəsində maarifləndirmə amili mühüm yer tutur.

Palata tərəfindən çoxsahəli maarifləndirici tədbirlər, yəni auditorların ixtisasartırma kursları, assistent və mütəxəssislərin təkmilləşdirmə kursları, mühasiblərin uçuotu və daxili audit kadrlarının hazırlanması üzrə tədbirlər, habelə çoxsaylı seminarlar, vebinlar və ustad dərsləri nəticə etibarilə maarifləndirmə vasitəsilə auditorların və onun peşə fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi vasitəsilə müəyyənçilərinin - sahibkarların, audit istifadəçilərinin hüquqlarının qorunmasına xidmət edir.

Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” özündə 42 bəndi ehtiva edirdi və hamısı uğurla həyata keçirilmişdir, bəziləri isə indiki zamanda da müntəzəm olaraq həyata keçirilir. 1950-ci il 4 noyabr tarixində Romada təsdiq edilmiş və 1953-cü ilin 3 sentyabr tarixində qüvvəyə minmiş “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 sayılı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 236-İİQ nömrəli qanunu qəbul edilmişdir.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair Paris protokolunun 1-ci maddəsi müəyyənçiliyin müdafiəsinə həsr olunmuşdur.

Azərbaycan konstitusiyasının 13 və 29-cu maddələrində müəyyən hüququ, onun xüsusiyyət və xarakteristikası, həmçinin toxunulmazlığı təsbit olunmuşdur. Öz ali hüquqi bazasını beynəlxalq hüquqa əsaslanan konstitusiyadan götürən Azərbaycan Respublikasının mülki qanunvericiliyinin əsas məqsəd və vəzifələri mülki hüquq subyektlərinin əməli və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki



Qəşəm BAYRAMOV, Azərbaycan Respublikası Auditorlar Palatası Aparatının rəhbəri

hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərafətini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövrüyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdır.

Mülkiyyət üzərində birgə və ya təkbaşına sahiblik, istifadə və sərəncam vermək hüququnun həyata keçirilməsi mülkiyyətin düzgün və ədalətli bölgüsünə əsaslanmalıdır. Sahibkarlıq fəaliyyəti və sahibkar özü də mülki hüququn subyektidir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyinin, əmlak müstəqilliyinin, müqavilələrin şərtlərində sərbəstliyin təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindəndir. Mülkiyyətin hüquqlarının və qanuni mənafelərinin qorunması sahibkarlıq və investisiya mühitinin təşviqini təmin edən amillərdən biridir.

İqtisadi inkişafın bazisi rolunu oynayan mülkiyyət münasibətlərində bəz verən mütərəqqi dəyişikliklər üstqurumun təkmilləşdirilməsini, idarəetmənin və planlaşdırmanın məzmunu və mahiyyətcə yeni istiqamətdə inkişafını zəruri etmiş, bazar iqtisadiyyatı infrastrukturalarının, o cümlədən sivil nəzarət strukturlarının yaranmasını zəruri prosese çevirmişdir. Məhz ulu öndərin təkidi ilə ölkədə maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən təşkilinə rəvac verilmiş, bu isə tezliklə öz müsbət nəticələrini göstərmişdir.

Əlamətdar bir haldır ki, mülkiyyət münasibətlərinin formalaşmasında şəffaflığın daha da artırılması və ictimai nəzarətin genişləndirilməsi ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da diqqət mərkəzində olan problemlərdəndir.

Möhtərəm prezidentimiz tərəfindən 2007-ci il 6 iyun tarixli «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Fərmanının imzalanmasından sonra mülkiyyət münasibətlərində şəffaflığın təmin edilməsinə geniş yer verilmiş və dövlət müəssisələrinin özəlləşdirmə öncəsi sağlamlaşdırılması və restrukturizasiyasında, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsində, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsində və digər məsələlərdə müasir nəzarət formalarından istifadənin hüquqi əsasları təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ildə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilərək, nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilmişdir.

Auditorlar Palatası tərəfindən aparılan rəqəmsal islahatlar nəticəsində Palataya onlayn çat sistemi vasitəsi ilə müraciət edən bütün vətəndaşların müraciətləri qeydə alınır və operativ qaydada cavablandırılır. Bu gün rəqəmsallaşma iqtisadiyyatın mühüm hissəsini əhatə edir. Rəqəmsallaşma öz yerini həm mühasibat uçotunda, həm hesabatlılıqda, həm də auditdə tutub.

Rəqəmsallaşma olmadan iqtisadiyyatı təsəvvür etmək çətindir, çünki o hər hansı bir müəssisənin və istənilən ölkənin iqtisadiyyatında xüsusi yer tutur. Auditorlar Palatası da hesabatlılıq proseslərinin rəqəmsallaşdırılması, həmçinin auditorlar üçün əlverişli şərait yaradılması ilə məşğuldur. 2020-ci ildə Auditorlar Palatasının rəsmi internet saytı yenilənmiş, həmçinin həmin ildə auditorun şəxsi kabinet sistemi yaradılmışdır. Hazırda bu sistem auditorlar tərəfindən hesabatların təqdim edilməsində fəal istifadə olunur, audit bazarında haqsız rəqəbətin azaldılmasına, eləcə də sistem tərəfindən verilən xüsusi kodla nömrələnərək, qanunsuz auditor hesabatlarının müəyyən edilməsinə kömək edir.

2020-ci ildə mahiyyətinə görə tamamilə yeni olan, yoxlanılmış subyektlərdən ibarət panel yaradılmışdır ki, burada auditorun müştərisi öz auditor hesabatını yoxlamaq arzusu ilə öz nömrəsini sistemə daxil edib, onun həqiqiliyini sərbəst formada yoxlaya bilər.

2021-ci ildə bu sistemin kibertəhlükəsizliyinin gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüş və auditorların işini daha da asanlaşdırmaq məqsədilə sistemin özündə bir sıra təkmilləşdirmələr aparılmışdır.

2022-ci ildə artıq “Kargüzarlıq” sistemi yaradılmışdır ki, bunun sayəsində auditorlar bir-biri ilə, Palatanın istənilən struktur bölməsi ilə və ya birbaşa olaraq bu auditorun keyfiyyətinə nəzarəti həyata keçirən auditorla tam məxfi şəkildə əlaqə saxlaya bilərlər.

Carı ilin fevral ayında Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası tərəfindən “Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində Strategiya”-sı təsdiq edilmiş və onun 4-cü bəndi olaraq yeni tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Orada ümumi olaraq auditin 2025-ci ilədək təkmilləşdirilməsi, yeni ağıllı müqavilə sistemlərinin integrasiyası, hesabatları təhlil etmə funksiyalarının tətbiqi, auditor xidmətinin minimum məbləğini müəyyən etmək üçün kalkulyatorun yaradılması və s. nəzərdə tutulmuşdur.

Auditor fəaliyyətində haqsız rəqəbətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, demping hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə Palatanın strukturunda yeni “Haqsız rəqəbətdə qarşı mübarizə şöbəsi” yaradılmışdır. Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli iclasında 2022-ci il “Auditor fəaliyyəti sahəsində haqsız rəqəbətdə qarşı mübarizə ili” elan olunmuş və Palata sədrinin 2022-ci il 25 fevral tarixli 1/12 nömrəli sərəncamı ilə “Auditor xidməti sahəsində haqsız rəqəbətin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.

Tədbirlər Planında “Auditor fəaliyyəti ilə əlaqədar haqsız rəqəbat və reklam qadağası haqqında” Əsasnamənin hazırlanması və tətbiqi, haqsız rəqəbatla mübarizədə auditorların vəzifə və səlahiyyətlərinin gücləndirilməsi, rəqəbatə dair kitabça və bukletlərin hazırlanb

nəşr etdirilməsi, seminar və dəyirmi masaların keçirilməsi, auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədlərinin təkmilləşdirilməsi, haqsız rəqəbatə qarşı mübarizə sahəsində auditorlar arasında əməkdaşlığın genişləndirilməsi üçün əməli tədbirlərin işlənilib hazırlanması, bu sahədə xarici təcrübənin öyrənilməsi və tətbiq edilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.

Ölkəmizdə auditor fəaliyyəti sahəsində haqsız rəqəbat və demping hallarının aradan qaldırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi məqsədilə “Auditor xidməti sahəsində haqsız rəqəbat və reklam qadağası haqqında” Əsasnamə və “Auditor fəaliyyəti sahəsində haqsız rəqəbat hallarının qarşısının alınmasına dair Prosedur Qaydalar” Palata Şurasının iclaslarında geniş müzakirə edilərək təsdiq edilmişdir.

Azərbaycanda auditor xidmətinin inkişafı son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında və milli fəaliyyət planlarında müstəqil auditin vacib problemlərinin müəyyənəşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən dövlət proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olmuşdur. Otən dövr ərzində Auditorlar Palatası insan hüquqlarının, dövlətin, sahibkarların, mülkiyyətçilərin, auditorların və bütövlükdə cəmiyyətin hüquq və mənafelərinin müdafiəsini özündə ehtiva edən aşağıdakı 10-a yaxın dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirmişdir:

- *Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər);*
- *Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər);*
- *Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli sərəncamı ilə təsdiq edilmiş «2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramı;*
- *Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»;*
- *Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»;*
- *Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»;*
- *Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı»;*
- *Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı».*

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı kəsərlə tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrini rəhbər tutaraq və Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 3.5-ci “Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində kompleks tədbirlər sisteminin Yol Xəritəsi çərçivəsində işlənilib hazırlanması” bəndinə əsasən 2019-cu il 15 yanvar tarixində təsdiq edilmiş plan-proqramda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Auditorlar Palatasında “Azərbaycan Respublikasında Kölgə iqtisadiyyatının azaldılmasına dair strateji Yol Xəritəsi” hazırlanmış və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 28 dekabr 2019-cu il tarixli 316/1№-li qərarı ilə bəyənilmişdir. Həmin yol xəritəsində kölgə iqtisadiyyatının aradan qaldırılması, auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflər təqdim edilmişdir.

Təkliflər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamının 2.2-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir.

Ölkə auditorları üçün çox əlamətdar olan Auditorlar Palatasının 25 illik yubileyi ilə əlaqədar Azərbaycan auditinin 25 ildə keçdiyi inkişaf yolu, Auditorlar Palatasının fəaliyyətiyə başlaması və bunun əsasında ölkədə audit sisteminin formalaşib inkişaf etməsi ulu öndər Heydər Əliyevin demokratik dünya meyarlarına sədaqətinin, bazar iqtisadi infrastrukturaları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürüdür. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və milli auditin qarşısında yeni vəzifələr qoyulmuşdur. Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycan auditin ilk inkişaf konsepsiyası işlənilib hazırlanmış, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənəşdirilmişdir. Azərbaycan auditin müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir.

2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iqtisadi islahatların uğurla həyata keçirilməsində, azad sahibkarlıq fəaliyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan, maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış sivil forması və mühüm bazar infrastrukturunu olan auditor fəaliyyətinin təşkili və təşəkkülü “Auditor xidməti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Auditorlar Palatasının intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənməmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, maliyyə hesabatlılığının təkmilləşdirilməsində, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu keyfi artmış və Auditorlar Palatasının beynəlxalq əlaqələri genişlənməmişdir. Bunlar, eyni zamanda ölkə prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu beynəlxalq audit standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev auditin belə dəyərləndirilmişdir:

(davamı 5-ci səhifədə)

30 iyun - 6 iyul 2022-ci il

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ YENİ REALLIQLAR MÜSTƏVİSİNDƏ

Hələ sovetlər dönməində Azərbaycan kənd təsərrüfatının inkişaf səviyyəsinə görə digər ittifaq respublikalarından öndə dayanırdı. Bu yüksəliş və inkişaf dinamikaı keçən əsrin 70-ci illərindən Azərbaycan rəhbərlik edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyevə qədər bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında gerilik hökm sürürdü. Mövcud problemlərin həlli üçün köklü tədbirlərin görülməsinə ehtiyac var idi. Bu problemlərin kökünü və onların aradan qaldırılması yollarını dərinləndirən bilən H.Əliyev mərkəzin razılığına alaraq genişmiqyaslı işlərin görülməsinə başladı. Yeni əkin sahələrinin istifadəyə verilməsi, torpaq fondunun yaxşılaşdırılması, suvarma sistemlərinin yenidən qurulması, aqrotexniki qulluq səviyyəsinin yüksəldilməsi və aqrar bölmənin intensiv inkişaf yoluna çıxarılmasına təminat yaratdı. Muğan zonasında yeni kollektorun tikilməsi, qərb zonasında 60 min hektarı suvarma suyu ilə təmin edən Ağstafa çay dərəsinin inşası, Arazboyu ərəzilərdə dərəyələrin tikilib istifadəyə verilməsi, Lənkəranda Xanbulançay su təsərrüfatı kompleksinin inşası uğurla başa çatdırıldı. Ümumi uzunluğu 40 kilometrə çatan kanallar vasitəsilə Lənkəran və Abşeron rayonlarının torpaqlarının suvarma ilə bağlı problemləri aradan qaldırıldı. O vaxtlar Xanbulançay dərəyəəsi 22 min hektar - 1975-ci ildəkindən təqribən 5 dəfə çox münbit torpaqları suvarmağa, Lənkəranda farş tərəvəz istehsalının qısa müddət ərzində 250 min tona çatdırmağa, çay və subtropik bitkilər əkinini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verdi. 1976-cı ildə isə Tərtər, Bərdə və Goranboy rayonlarının əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasını təmin edən Tərtərçay enerji və su təsərrüfatı kompleksi istifadəyə verildi. 1971-1980-ci illər ərzində Azərbaycanda olan dərəyəələrin ümumi su tutumu 20 milyard kubmetrə, suvarma şəbəkəsinin uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı 700-ə çatdırıldı. İrriqasiya və inkişafı tədbirləri Kür-Araz ovalığından başqa,



dağətəyi və dağlıq bölgələrdə də həyata keçirildi. 1976-1980-ci illər ərzində Quba, İsmayilli, Zəngilan rayonlarında, Naxçıvan Muxtar Respublikasında, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində böyük həcmdə meliorasiya işləri görüldü. Eyni zamanda, bir sıra bölgələrdə iri hidrotexniki qurğular tikildi, 83 min hektar yeni suvarılan torpaqlar əkin dövrünə verildi. Bundan başqa, 452 min hektar otlaq ərazisinə su çıxarıldı, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən quruldu. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı qəbul etməsi o dövr üçün çox böyük hadisə idi. Bu, Heydər Əliyevin böyük nüfuzu sayəsində mümkün olmuşdur. Sözügedən qərarın icrası nəticəsində respublikamızda kənd təsərrüfatı mallarının istehsalı sahəsində yüksək göstəricilər əldə edildi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ərəzaq malları istehsal və emal edən təsərrüfat sahələri, demək olar ki, dağıdılmışdı, zavod və fabriklər bağlanmışdı. Artıq Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən ölkədən həmin malların idxalçısına çevrilmişdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, bir çox əsas ərəzaq malları üzrə istehsal 3 dəfə aşağı düşmüşdü. Yalnız ulu öndər

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə ciddi addımlar atılmağa başlandı və bunun nəticəsində aqrar bölmədə nəzərəcarpaq irəliləyişlər baş verdi. Özəlləşmə prosesinə start verildi, torpaqların təsərrüfat subyektlərinə paylanılmasına başlandı, azad sahibkarlığın inkişafına dəstək verildi. **Ümummilli liderin 10 il ərzində həyata keçirdiyi aqrar islahatlar öz nəticəsini verdi, idxaldan asılılıq azaldı, ixrac potensialı yaradıldı. Ulu öndərin dövlətçilik modelini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda ciddi uğurlar qazanılıb.** Onun imzaladığı layihələrin sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının yüksək səviyyədə icrası nəticəsində ölkəmizin bölgələrində sıçrayışlı inkişaf baş verdi, hər bir yaşayış məntəqəsinin siması, əhalinin həyat səviyyəsi köklü şəkildə dəyişdi. Bir-birinin ardınca prezident tərəfindən imzalanan qərar və sərəncamlar, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2016-cı il 16 dekabr tarixli prezident fərmanı ilə təsdiq edilən “Strateji yol xəritəsi” qeyri-neft sektorunun strukturunda aqrar bölməni üstün mövqeyə gətirib çıxardı. Nəzarət sistemini təkmilləşdirmək, şəffaflığı artırmaq, “Strateji yol xəritəsi”ndə nəzərdə tutulan digər zər

ruri tədbirlərin həyata keçirilməsini təmin etmək üçün dövlət başçısının 2017-ci il 10 fevral tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Aqrar sahədə həyata keçirilən islahatlar və görülmən tədbirlər haqqında danışıarkən lizinq fəaliyyətinin genişləndirilməsini də qeyd etmək lazımdır. Texnika və damazlıq heyvanlara təbiiq edilən güzəştlər bütün özəl təsərrüfatlara aid edilib və bu məqsədlə bütün bölgələrdə aqrar inkişaf mərkəzləri yaradılıb. “Bir pəncərə” prinsipinə uyğun olaraq həmin mərkəzlər tərəfindən 60-a yaxın xidmətin göstərilməsinə başlanılıb. Respublikada ilk dəfə olaraq aqrar sığortanın genişmiqyaslı təbiiqi üçün hüquqi baza formalaşılıb. Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” Qanun qəbul olunub. Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsi və “Aqrar sığorta predmeti”-nin tərkibini təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizminin Türkiyənin TARSİM modeli əsasında qurulmasına başlanılıb. Azərbaycanda həyatda keçirilən bütün bu tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb ki, bu da ölkə əhalisinin ərəzaq və qidaya olan tələbatının əsas hissəsinin yerli məhsullar hesabına ödənilməsinə imkan yaradıb. ərəzaq təhlükəsizliyi hazırda Rusiya-Ukrayna müharibəsi kompleksində daha da aktuallaşıb.

Qlobal aclıq təhlükəsi “Böyük yed-dilik” ölkələrinin də diqqətindən kənarda qalmayıb. Həmin dövlətlərin iqtisadi inkişaf nazirləri qlobal ərəzaq təhlükəsizliyinin təmin olunması üçün alyans yaratmaq barədə razılığa gəliblər. Artıq əksər ölkələrə buğda ixracı dayandırılıb. Azərbaycanda rəsmi statistikaya görə, illik buğda tələbatı 3,5 milyon tona qədərdir. Bunun da 40 faizi, yəni 1 milyon tondan çoxu idxal hesabına ödənilir. Ölkəmizdə buğda ehtiyatlarının artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Təkcə cari ilin yanvar ayında buğda idxalında 4 dəfə artım qeydə alınıb. İdxala qoyulan qadağalar Azərbaycanın buğda idxalına da təsirsiz ötürməyib. Cari ilin 4 ayında Azərbaycana 105 milyon 270 ton dollar dəyərində 308 min 42 ton buğda idxal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalının həcmi 16,7 faiz azalıb. Bir ton buğdanın idxal qiyməti ötən ilin 4 ayında 254,5 dollar idisə, cari ilin müvafiq dövrü üçün 341,7 dollar təşkil edib. Yəni, idxal olunan buğdanın qiyməti 34,2 faiz artıb. Dünya bazasında qeyri-müəyyənlik davam etməkdədir. Bu vəziyyətdə ən optimal yol yerli təhlil hesabına idxaldan asılılığı artırmaqdır. **Ötən il respublikamızda 600 min hektara yaxın buğda əkini aparılıb. Bu, ümumi əkinin 38 faizi deməkdir. Ölkədə illik buğda istehsalı 2 milyon dollar civarındadır. Lakin işğaldan azad edilmiş ərəzilər əkin dövrünə cəlb olunduqca idxaldan asılılıq xeyli dərəcədə azaltmaq imkanı əldə edəcəkdir.** Xüsusi olaraq qeyd etmək istərdim ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan ərəzilərdə taxılçılıqla məhsuldarlığı hər hektara 40-50 sentnerə çatdırmaq mümkündür. Müqayisə üçün deyək ki, taxılçılıqda respublika üzrə orta məhsuldarlıq 30 sentner təşkil edir ki, bu da rentabellik baxımından aşağı göstəricidir. Halbuki həmin ərəzilərdən digər ənənəvi məhsullar istehsal etməklə yüksək gəlir götürmək olar.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri

(əvvəli 4-cü səhifədə)
“Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.” Ölkə prezidentinin göstərişlərini rəhbər tutaraq, audit sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə təbiiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində Auditorlar Palatasının beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənməmiş, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter almış və audit sahəsində xarici ölkələrin iş təcrübəsinin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yarımdır materialların əldə edilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaradılmışdır. Məhz bunun nəticəsidir ki, Auditorlar

Palatası 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamış və onlarla sıx əməkdaşlıq edir. Auditorlar Palatası ötən 25 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən audita dair 55 kitab, ali məktəblər üçün “Audit” dər vəsaiti - 2 nəşr, “Daxili audit” dər vəsaiti, 43 milli audit standartları, Beynəlxalq Audit Standartları - 3 nəşr, “Audit. Qanunvericilik və normativ sənədlər toplusu” - 10 cildə, “Səhəvi auditlərin aparılmasına dair proqramlar” - 4 nəşr hazırlamış, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən təbiiqinə dair metodik materiallar toplusu, “Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə metodik materiallar toplusu”, “Auditorların Müstəqillik Qaydaları” nəşr etdirmiş, “İqtisadiyyat və audit” jurnalını təsis etmiş, 30-a yaxın Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirmiş, on səkkizi regionlarda olmaqla 120-dək seminar və dəyirmi masa təşkil etmiş, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəy

yan olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirmək əzmindədir. Ötən dövr ərzində Palata tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla 1999-cu ilin sentyabr ayında “**Azərbaycan Respublikasında audit sisteminin islahatı konsepsiyası**”, “**Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)**” işlənilib hazırlanmış və konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası yerinə yetirilmişdir. Hazırda isə Auditorlar Palatası tərəfindən işlənilib hazırlanmış “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasında (2021-2030-cu illər)” nəzərdə tutulmuş tədbirlərin icrasına başlanılmış və davam etdirilir. Auditorlar Palatasının söyləri nəticəsində ölkədə auditor fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı ilbail artır. Hazırda 130 auditor təşkilatı və 59 sərbəst auditor bu fəaliyyət ilə məşğul olur ki, bunun da nəticəsində ötən illərə nisbətən auditor xidmətlərinin göstərilməsinə dair yerinə yetirilmiş müqavilələrin sayı 25 dəfədən, xidmətin həcmi isə 40 dəfədən çox artmışdır. O cümlədən, təkcə 2021-ci ildə 72,0 milyon manat məbləğində 4782 müqavilə icra olunmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda milli audit sistemi beynəlxalq standartlara uyğun təşəkkül tapmış, auditor xidmətlərinin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənməmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu xeyli yüksəlmişdir. 2017-ci il 22 sentyabr tarixində keçirilmiş «Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri» mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanlandığı məktubda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha müstəqil auditi yüksək dəyərləndirmişdir: “**İnkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsədüfi deyildir ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”** sənədində bu sahəyə xüsusi diqqət yetirilmiş və çoxsaylı tədbirlər müəyyən edilmişdir. Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə

yə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 6 yanvar tarixli 1753 nömrəli sərəncamı ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni, 2011-ci il 15 sentyabr tarixli 1730 nömrəli sərəncamı ilə 8 nəfər, 2016-cı il 4 aprel tarixli 1934 nömrəli sərəncamı ilə 13 nəfər, 2021-ci il 15 aprel tarixli 2578 nömrəli sərəncamı ilə 11 nəfər Auditorlar Palatasının əməkdaşları və üzvlərinin Azərbaycan auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilməsi ölkə prezidentinin müstəqil audite verdiyi yüksək dəyərin bariz nümunəsidir. Beləliklə, yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan iqtisadiyyatının inkişafında, dövlətin, sahibkarların və mülkiyyətçilərin hüquqlarının müdafiəsində müstəqil (kənar) audit çox mühüm rol oynayır. Azərbaycan Respublikasının Auditorlar Palatası gələcəkdə də ölkəmizdə müstəqil auditi intensiv surətdə inkişaf etdirmək əzmindədir.

1982-ci il sentyabrın 1-i sevinc və həyəcanlı günlərimizdən biri olub. Həmin gün hamımız birinci sinfə ilk qədəmlərimizi qoyurduq. 125 sayılı tam orta məktəb bizi böyük sevgi ilə qarşıladı.



Məktəb bizə dostluq etməyi, vətəni sevməyi, qorumağı öyrətdi. Hərəməz bir sahəyə yiyələndik. Çox şükür, hər birimiz işini bilən, həyatda yerini tutan insanlar olduq. Bu 10

Ə gün hamımız şagird idik. Lap 30 il əvvəl olduğu kimi...

nım, Reyhanə, Samirə, Səkinəxanım, Mahirə, Dürdanə, Kəmalə, Zibeydə, Sevinc, Rəhimə, Ceyhun, Rövşən, Vüqar, Elçin, Pərviz, Elxan, Dilavər, Elşən, Telman, Rüfət, Xəlid, Əli, Azər, Rizvan, Xəyal, Elçin. Hamısı da Vətəninə, xalqına layiq insanlardır. Aralarında müəllimlər, həkimlər, tibb bacıları, polis işçiləri, hərbcilər, iş adamları və başqa sahələrdə çalışanlar var. Hər biri bir ailə başçısı, həyat yoldaşı, ata, anadır... Bu yay günlərinin birində doğma məktəbimizə yenidən gəldik. Bu dəfə şagird kimi yox, məzun kimi.



Çox təəssüf hissi ilə bu gün bizimlə bir yerdə olmayan, bu illər ərzində itirdiyimiz dostları - Ağasərif, Lütviyyəni, Aftandili də yad etdik. Allah bütün dünyasını dəyişən müəllimlə-

rimizə və sinif yoldaşlarımıza rəhmət etsin. Uşaqlıq illərimizi, sevimli müəllimlərimizi xatırladıq. Çox gözəl, qayğısız bir gün yaşadığımız Uşaqlıq illərimiz gözümüzün önündə bir kino lenti kimi gəlib keçdi. Bu

Onu da qeyd etdim ki, 30 ildən sonrakı görüşümüzdə bizə dərs deyən müəllimlər də iştirak etdi. Sınıf rəhbərimiz Axundova Elmira müəlliminin görüşünə isə hamılıqla getdik. Müəllim üçün bundan gözəl hədiyyə ola bilməz.

Tədbir boyu bizim sevincimizə qoşulan, məktəbin direktoru Əliyeva Zeynəb xanıma və dərs hissə müdiri İbrahimova Zabitə müəlliməyə təşəkkür edirik. Var olun. Neçə-neçə məzunlar məktəbimizin qonaqları olsun inşallah. Uğurların bol olsun, sevimli məktəb! Məktəbin qapılarını üzümüzə açan məktəb rəhbərliyinə və müəllimlərimizə sağ ol deyirik!

Vüsalə Babayeva,
Ə.Əliyev adına 125 nömrəli
tam orta məktəbin məzununu

PAŞA Bank 2021-ci il üçün maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank iyun ayının 28-i keçirilən mətbuat konfransında 2021-ci il dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan "PASHA Bank Georgia" SC və "PAŞA Yatırım Bankası" A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı Direktor Cavid Quliyev, İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Bəhrüz Nəziyev çıxış etdilər. PAŞA Bank, 2021-ci ildə Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. PAŞA Bank, 577,438 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2020: 591,935 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 7,008,183 min manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 13% artıb (2020: 6,111,711 min manat). 31 dekabr 2021-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir: Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 19% Müştərilərə verilmiş kreditlər - 43% Kredit Təşkilatlarına verilmiş kreditlər - 9% Qiymətli kağızlar portfeli - 27% Digər cari və uzunmüddətli aktivlər - 2% PAŞA Bank 2021-ci ildə ümumi kredit portfelini 16% artıraraq 3,123,469 min manata (2020: 2,682,856 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3.1% (2020: 2.8%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnilir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2021-ci ildə 5,181,851 min manata (2020: 4,091,379 min

AZN) çatıb.

Müştəri depozitləri əsasən tələbi və müddətli hesablarda müvafiq olaraq 70% və 30 % nisbətində cəmlənib (2020: 66% and 34%). Bank, 2021-ci maliyyə ili üçün 102,317 min manat xalis mənfəət (2020: 79,843 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 312,366 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur (2020: 269,483 min manat). Bankın faiz gəlirləri 315,175 min manata, qeyri-faiz gəlirləri 75,237 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 24% təşkil edib. Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin "Standard & Poor's" Qlobal Reyting agentliyindən kredit reytingi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.

2021-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 340,472 min manat (2020: 331,549 min manat) təşkil edib. PAŞA Bank 2021-ci ildə sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 13.4% təşkil etdiyini açıqlayıb (2020: 15.5%). Bank, "Basel II" və "Basel III" dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.

Azercell məhsulları artıq Azərpoçt məntəqələrində!

Azərpoçt-un Bakı və Abşeron məntəqələrində təqdim edilən Azercell xidmətləri yaxın gələcəkdə bütün şəbəkələrdə mümkün olacaq. "Bağlantını asanlaşdırın, həyatı daha dolğun edirik" strateji məqsədinə sadıq qalan ölkənin lider mobil operatoru "Azercell Telekom" abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda Bakı və Abşeron üzrə "Azərpoçt" məntəqələrində Azercell-in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə



bütün ölkəni əhatə etməsi nəzərdə tutulur. Qeyd etmək ki, həmin məntəqələrdə xüsusi təlim keçmiş "Azərpoçt" əməkdaşları abunəçilərin Azercell xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər. Paytaxt və bölgələr boyu fəaliyyət göstərən Azercell Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv ofisləri və Azercell-in rəsmi diler məntəqələrində abunəçilər

üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək. Xatırladaq ki, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s. kimi maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan Azərpoçt ilə ölkənin aparıcı mobil rabitə operatoru "Azercell Telekom"un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol!

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif paketlərinin fakturalı xətt istifadəçilərinə rouminq üçün internet trafik hədiyyə edir! Azercell mobil telekom bazasında bir çox üstünlükləri ilə seçilən Sərbəst paketlərinin istifadəçilərinə indi daha çox imkanlar təqdim edir. Artıq Sərbəst-i seçən abunəçilər sərfəli və rahat ünsiyyətdən yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yararlanı biləcəklər. İyun ayının 20-dən sentyabr ayının 15-dək Sərbəst 50 və Sərbəst 75-in fakturalı xətt abunəçiləri ölkədaxili dəqiqə və internetlə yanaşı, rouminq üçün internet trafik də əldə edəcəklər.

Belə ki, yay ayları boyunca Sərbəst 50 tarif paketi çərçivəsində fakturalı xətt istifadəçilərinə ayda 50 AZN-ə 25GB internet, 2500 ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində pulsuz yazışma imkanından əlavə, həmçinin 1 GB həcmində rouminq internet paketi də veriləcək. Sərbəst 75 tarif paketinin abunəçiləri isə ayda 75 AZN ödəməklə 60 GB internet, 4000 ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində pulsuz yazışma imkanı ilə yanaşı, 2GB həcmində rou-



minq internet paketi də əldə edəcəklər. (ətraflı məlumat üçün: <https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/postpaid.html>) Sərbəst tarifləri çərçivəsində təqdim edilən əlavə internet trafik Azercell-in rouminq internet paketləri qüvvədə olan bütün ölkələrdə etibarlıdır. Odur ki, Sərbəst abunəçiləri bonuslarından dünyanın ən çox ziyarət edilən 62 ölkəsində fəaliyyət göstərən 105-dən çox operatorun şəbəkəsində yararlanı biləcəklər.

Almaniyanın "NRW Global Business" şirkətinin nümayəndələri AZPROMO-da olublar

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın "NRW Global Business" şirkətinin nümayəndələri arasında görüş keçirilib. AZPROMO-dan bildirilib ki, görüşdə ölkəmizin investisiya mühiti və mövcud layihələr barədə məlumat verilib, "NRW Global Business" şirkətinin Azərbaycan məhsullarının Almaniya da daha çox tanınması istiqamətində işlərin aparılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.



ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Asif Həsənova qardaşı

AYDIN HƏSƏNOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA İqtisadiyyat İnstitutunun kollektivi AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ələvsət Əliyevə həyat yoldaşı

TƏRGÜL XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment kafedrasının kollektivi kafedranın əməkdaşı Asif Həsənova qardaşı

AYDIN HƏSƏNOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mıraqsim Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Ayten Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500